

ASTRONOMİYA

QULU HƏZİYEV
AMEA Naxçıvan Bölması
E-mail: atcc55@mail.ru

GÜΝƏŞDƏKİ İRİMİQYASLI MAQNİT SAHƏLƏRİNİN STRUKTRU VƏ DİNAMİK XÜSUSİYYƏTLƏRİ

Irimiqyaslı maqnit sahələrinin tədqiqi Günəş maqnetizminin bütün dövrlərində aktual olmuspudur və müttəsir Günəş fizikasında əsas yerlərdə birini tutur. Bunu şərtləndirən əsas amillər Günəşin konvektiv örtüyündə və atmosferinin xərçə qatlarında, həmçinin heliosferada baş verən müxtəlif dinamik proseslərdir irimiqyaslı maqnit sahələrinin əhəmiyyətli rolunun olmamasıdır. Irimiqyaslı maqnit sahələrinin təbiətinin aydınlaşdırılması, Günəş və əlduz maqnetizminin xarakterinin də aydınlaşdırılmasında açar rolunu oynayır.

Açar sözlər: maqnit sahələri, maqnit xəritələri, Günəş ləkələri, Günəş fəallığı, məşəllər.

Güneşdəki maqnit sahələrini şərti olaraq lokal sahələrə və irimiqyaslı sahələrə ayırmak olar. Lokal maqnit sahələri əsasən Günəş ləkələri ilə bağlı olan sahələrdir. Güneşin səthinin az bir hissəsində mövcud olan bu sahələrin gərginliyi bir neçə kiloaussa çatır. Lokal sahələrdən fərqli olaraq irimiqyaslı maqnit sahələri (IMS) faktiki olaraq Güneşin bütün səthini əhatə edir və gərginliyi cəmi bir neçə qaussa ölçüür.

Bir qayda olaraq IMS-in tədqiqi üçün maqnit sahələrinin 2-3 bucaq dəqiqəsi ayırdetmə ilə təribə olunmuş xəritələrdən istifadə olunur. Bu ayırdetmə ilə hazırlanmış xəritələrdə qranullar, superqranullar və Günəş ləkələri kimi kiçikmiqyaslı strukturlar, neçə deyərlər, hamarlanıb itdiyindən IMS-in tədqiqində onlar nəzərə alınır. IMS-in ümumi strukturunda xarakterik ölçüləri 30-40° olan bıraqtılı maqnit sahələri və 90-100° ölçüsündə olan maqnetik formaları mövcuddur. Analoji mənzərəni IMS ilə bağlı olan həzi fəallıq təzahürlərdəndə (ləkə və ləkə qurupları, fəkkələr, fəal zonaların və uzunmürlü fəallıq mərkəzlərinin paylanması) müşahidə etmək mümkündür [1-8].

IMS-in həndəsi və fəza quruluşu Günəş fəallığının müxtəlif təzahürləri (əsasən uzunömürlü) ilə sıx bağlıdır. Bu amil H_a sinoptik xəritələrindən istifadə etməklə, uzunömürlü liflər və fəallıq mərkəzlərinin görəIMS xəritələrinini (ancaq qütbülk işarəsinin) bərpa olunması metodikasının işlənilib hazırlanmasına imkan yaratmışdır. Sonralar bu metodika əsasında 1915-1990-ci illərə aid IMS-n xəritələri bərpa olunmuşdur [9].

Güneşin maqnit sahələrinin rəqəmətləşdirilmiş xəritələrinin avtokorrelasiya analiziIMS-n strukturunda 2 və 4 sektorlu modaların aşkarla çıxarılmasına və onların firlanmasına və dövrü təkamülünün tədqiq olunmasına şərait yaratdı. 2 və 4 sektorlu modalar həm də 1915-1990-ci illərə aid H_a sinoptik xəritələri əsasında mənbə səthi üzərində ($R=2.5R_g$, R_g - Günəşin radiusudur) bərpa olunmuş IMS-in strukturlarında da müşahidə

olunmuşdur [10, 11]. 2 sektorlu moda 4 sektorlu modaya nisbətən daha aydın ifadə olunur. Fotosfer səviyyəsindəki orta enliklərdə ($\lambda \leq \pm 55^\circ$) məhz 2 sektorlu modalarda differential firlanmalar müşahidə olunur. Ancaq qütbütrafi enliklərdə ($\lambda \geq \pm 55^\circ$) IMS-in differential firlanması demək olar ki, yoxdur. Mənbə səthi üzərində 2 sektorlu moda bərk cisim kimi firlanır [12, 13]. 2 sektorlu modadan fərqli olaraq 4 sektorlu modanın firlanması həm fotosfer səviyyəsində, həm də mənbə səthi üzərində bərk cisim firlanmasına oxşardır. Həm 2 sektorlu modanın, həm də 4 sektorlu modanın bərk cisim oxşar firlanması ona dalalat edir ki, onların mənşəyi an azı konvektiv zonanın başlangıcındadır. Qeyd edik ki, konvektiv zonanın başlangıcından etibarən dərinliyi doğru, ümumiyyətlə, differential firlanma müşahidə olunmur.

Fotosfer səviyyəsində faktiki olaraq 2 sektorlu moda həmişə müşahidə olunur. Bu o deməkdir ki, Günəş 11 illik fəallıq dövri müddətində özünü praktiki olaraq meyilli dölp kimi aparır. 4 sektorlu moda isə fəallıq dövrünün əsas müddətində orta enlik zonallarında ($\lambda \leq \pm 55^\circ$), yalnız fəallıq dövrünün maksimumuna yaxın qissa vaxt ərzində isə qütbütrafi zonalarda müşahidə olunur.

IMS-in 2 və 4 sektorlu maqnit strukturlarının (modalarının) dinamik xüsusiyyətlərinin xarakteri onu deməyə əsas verir ki, bu iki moda ya bir-birində ümumiyyətlə asılı deyil, ya da onlar arasındaki əlaqə çox zəifdir. Bu isə o deməkdir ki, 4 sektorlu moda 2 sektorlu modanın harmonikalarından ibarət ola bilər.

1915-1990-ci illər intervalına aid 2 və 4 sektorlu modaların tədqiqi göstərir ki, onların amplitudalarının nisbatının (A_2/A_4) bütün enliklər üzrə orta qiyməti 0.5-ə yaxındır. Yalnız müyyəyən vaxtlarda 4 sektorlu moda 2 sektorlu ilə müqayisə edilə bilən olur ki, bu vaxtlar da mövcud 11 illik fəallıq dövrünün dayaq nöqtələri ilə üst-üstüdür. Məhz ~2-3 illik xarakterik dövra malik kvazidövrü maqnit flüktsiyalarının yaranması da ola bilən ki, bununla bağlıdır.

Heliocenzi ardıcılıqda IMS-də 2 sektorlu modanın payı artır. 4 sektorlu modanın payı isə, əksinə, azılır. Hər iki modanın həm intensivlikləri ($A_2(t)$ və $A_4(t)$), həm də firlanma dövrləri ($T_2(t)$ və $T_4(t)$) arasındakı korrelyasiya əmsali uyğun olaraq 0.4 və 0.2-ni aşırı.

Kifayət qədər uzun zaman intervalında IMS-in firlanmasının ümumi cəhətləri dəqiqliklə aşkarla çıxarılmışdır. Məlum olmuşdur ki, fəallıq səviyyəsinin yüksələşməsi (lokal maqnit sahələrinin sayıvən və intensivliyinin artması) firlanma sürətinin azalması ilə, fəallıq səviyyəsinin aşağı düşməsi (lokal sahələrin roluun azalması) isə, əksinə, firlanma sürətinin artması ilə müşayiət olunur. Bu aşılıqlı həm 11-illik fəallıq dövrü daxilində, həm də uzun zaman intervalında mövcud olur. Fəallıq dövrünün minimumundan firlanma sürətinin yüksələşməsi differential firlanmanın yavaşması ilə paralel baş verir.

IMS-in firlanmasının və dövrü xüsusiyyətlərinin tədqiqi hələ bir qənaət gölməyə imkan vermiridir ki, Güneşdə maqnit sahələrinin iki sistemi mövcuddur: lokal maqnit sahələri (LMS) və global maqnit sahələri (QMS). Bu iki maqnit sahələri sisteminin bir-biri ilə aşkar bağlılığı olsa da, dövrü xüsusiyyətləri tamamilə fərqlidir. Lokal maqnit sahələri sistemi əsasən differential firlanın və fəallıq təzahürlərinə (fəal oblastlar, Günəş ləkələri, alışmalar və tac kütlə püşkümərləri) bağlı qapalı maqnit sahələrdən ibarətdir. Global maqnit sahələri sistemi isə açıq və bərk cisim kimi firlanın maqnit sahələrinin sistemidir. Bu sistemin dinamik xüsusiyyətləri Günəşin nisbatən darın qatlarında, əsasən konvektiv zonanın başlangıcında maqnit sahələrinin generasiya olunma mexanizm ilə bağlıdır. QMS Güneşdəki dövrü proseslərin əsas səbəbi olmaqla barabər, həm də heliosferanın, heliosferadakı carəyan qatının və planetlərərəsi maqnit sahələrinin formallaşmasında da mühüm amil rolunu oynayır.

Lokal və global maqnit sahələri uyğun olaraq 30-40° ölçülü nəhəng qranulların və

70-110° ölçüülü ifratlılığı qranulların maqnit sahələrinə uyğundur [13-15, 4, 8]. LMS əsasən fotosferdə müşahidə olunan maqnit sahələrində üstünlük təşkil edir və onun dövrü xüsusiyyətləri Günaş ləkələrinin məlum 11 illik dövrü (Volf adəti – W(t)) və ya, daha daşıqi, 22 illik Heyl maqnit dövrü kimi meydana çıxır. QMS sistemi isə ya mənbə sahə üzərində müşahidə olunur, ya da fotosfer səviyyəsindəki maqnit sahələrinin multi-pol komponentlərə ayrılmışında ilk 2 və ya 3 modanın (dipol, kvadrupol və oktupol) gölürləmisi ilə həyata keçirilən fəza filtrası kimi təyin edilir [10, 11]. IMS-in də daxil olduğu QMS sistemi də 22 illik maqnit dövrünü malikdir. Ancaq QMS-in dövrü fazaca zamana görə Günaş ləkələrini 5-5.5 il (11 illik dövrün yarısı) qabaqlayır.

[16]-da IMS-in dipol və oktupol komponentlərinin intensivliklərinin cəmi kimi xarakterizə olunan $A(t)$ indeksi tədqiq edilmişdir. Bu indeksin Günaş ləkələrinin $W(t)$ indeksi ilə müqayisəsi göstərir ki, IMS-in (və ya QMS-in) 11 illik dövrleri Günaş ləkələrinin uyğun 11 illik dövrələri 5.5 il qabaqlayır. Bu o deməkdir ki, bircincisi, nisbətan zəif irimiqyaslı sahələr, əvvəllər fərqli edildiyi kimi, güclü lokal sahələrin dağılıması və diffuziyasının nəticəsi deyildir. Və, ikincisi, bu iki sistem maqnit sahələrinin dövrleri bir-biri ilə sıx əlaqəlidir və digər bir dövr prosesisi – konvektiv zonanın başlangıcında poloidal maqnit sahələrinin (IMS və ya QMS-i dövrü) toroidal maqnit sahələrinə (Günaş ləkələri dövrü) çəvrilməsinə təzahürəlidir. Polyar helioenliklərdəki maşəllərinin sayı və intensivlikləri ilə orta enliklərdəki Günaş ləkələrinin sayı və ümumi sahəsinin 5.5 il sonrakı variasiyaları ilə əlaqələri də QMS və LMS sistemləri arasındakı əlaqələrlə izah olunur. Məraqlıdır ki, analoji qarşılıqlı əlaqə həndə Günaş ekvatoru yaxınlığında yaşıl tac xattının ($\lambda 530.3$ nm) intensivliyinin yarımillik qiymətlərinin variasiyaları ilə Volf adədinin yarımillik variasiyaları arasında bircincini ikinci nisbətan 9.5-10 il əvvəl baş vermişini kimi də mövcuddur. Ola bilsin ki, belə bir qarşılıqlı əlaqənin yaranmasının izahında açar rolu konvektiv zonada IMS-nin mövcud meridional sirkulyasiyası oynayır [17].

Günaşdəki lokal sahələr əsasən radial və toroidal komponent şəklində orta helioenlik zonalarında ($\lambda \pm 55^\circ$) müşahidə olunurlar. Global maqnit sahələri isə poloidal komponent timsalında polyar əraziyələrdə ($\lambda \pm 55^\circ$) meydana çıxırlar. Buna uyğun olaraq LMS-nin 11 illik dövrünün maksimumu, Günaş ləkələrinin 11 illik dövründəki maksimumu ilə üst-üstü düşür. QMS-in ən çox polyar əraziyələrdə dipol kimi müşahidə olunan komponentinin maksimumu isə Volf adədinin minimumu ilə eyni vaxta düşür.

Ümumiyyətlə, Günaşdaki IMS-nin son 25-30 ildəki tədqiqinin nəticələri onu deməyə əsas verir ki, Günaşdə baş verən fiziki proseslərin hamisi bu və ya digər formada irimiqyaslı sahələrlə əlaqəlidir.

ЛИТЕРАТУРА

1. Obridko V.N. // Publ. Debrecen Heliophys. Obs., 1983, v. 5(1), p. 25.
2. Обридко В.Н. Солнечные пятна и комплексы активности. Москва: Наука, 1985. 256 с.
3. Ambroz P. / Proceed. of the First SOLTIP Symp. / Edited by S.Fisher and M.Vandas 1992, v. 21, p. 38.
4. Ambroz P. / The Solar Cycle. Proc. Of National Solar Observatory, Sacramento Peak. 12th. Summer Workshop, ed. by K.L.Harvey, 1992, p. 35.
5. Ambroz P. Large-Scale Transport of Magnetic Flux on the Sun // Solar Phys., 2001, 198, pp. 253-277.
6. Ambroz P. Semiempirical Modeling of Large-Scale Flow on the Sun // Solar Phys., 2001, 199, pp. 251-266.
7. Harvey J.T., White O.R. Solar Magnetic Fields, the Key to Understanding Solar Irradiance Variations // SPRC Technical Report, 96-01, 1996.
8. Plyusnina I.A. Background Magnetic Fields: Cellular Structure, its Rotation Variation and Relationship with Coronal Holes // Solar Phys., 1998, v. 180, pp. 53-63.
9. McIntosh P.S. Annotated atlas of $H\alpha$ synoptic charts for Solar Cycle 20 // World Data Center A., UAG-70, 1979, pp. 1-145.
10. Обридко В.Н., Харшиладзе А.Ф., Шелтинг Б.Д. Некоторые методические вопросы расчетов гармонических коэффициентов глобальных магнитных полей / Магнитные поля Солнца и гелиосеймология, 1994, с. 71-80.
11. Обридко В.Н., Шелтинг Б.Д. Крупномасштабное магнитное поле на Солнце: экваториальная область // Астрономический журнал, 2000, т. 77, № 2, с. 124-133.
12. Обридко В.Н., Шелтинг Б.Д. Крупномасштабное магнитное поле на Солнце: зависимость от широты // Астрономический журнал, 2000, т. 77, № 4, с. 303-312.
13. Bumba V., Howard R., Martres M.J., Soru-Iscoovic J. Structure and Development of Solar Active Regions // IAU Symp., 1968, v. 35, p. 13.
14. Bumba V., Howard R., Kopecky M., Kuklin G.V. Some Regularities in the distribution of large-scale magnetic fields on the Sun // Bull. Astron. Inst. Czech., 1969, v. 20, № 1, pp. 18-21.
15. Bumba V. Concerning the formation of giant regular structures in the solar atmosphere // Solar Phys., 1970, v. 2, p. 80-88.
16. Makarov V.I., Tlatov A.G., Callebaut D.K., Obridko V.N., Shelteling B.D. Large-scale magnetic field and sunspot cycles // Solar Phys., 2001, v. 198, p. 409-421.
17. Giles P.M. A Dissertation for the Degree of Dr. Ph. Stanford University, 1999.

Гулу Газиев

СТРУКТУРА И ДИНАМИЧЕСКИЕ СВОЙСТВА КРУПНОМАШТАБНЫХ МАГНИТНЫХ ПОЛЕЙ НА СОЛНЦЕ

Изучение крупномасштабных магнитных полей было актуальным на протяжении всех периодов изучения солнечного магнетизма и занимает одно из главных мест в современной солнечной физике. Это обусловливается влиянием крупномасштабных магнитных полей на различные физические процессы, которые происходят в конвективной зоне Солнца, во внешних слоях атмосферы, а также в гелиосфере. Прояснение природы крупномасштабных магнитных полей играет ключевую роль в выяснении природы солнечного и звездного магнетизма.

Ключевые слова: магнитные поля, магнитные карты, солнечное пятно, солнечная активность, факелы.

Гулу Газиев

STRUCTURE AND DYNAMIC PROPERTIES OF LARGE-SCALE MAGNETIC FIELDS ON THE SUN

The study of large-scale magnetic fields was relevant during all periods of studying solar magnetism and occupies one of the main places in modern solar physics. This is due to the influence of large-scale magnetic fields on various physical processes

that occur in the convective zone of the Sun, in the outer layers of the atmosphere, as well as in the heliosphere. The clarification of the nature of large-scale magnetic fields plays a key role in elucidating the nature of solar and stellar magnetism.

Keywords: *magnetic field, magnetic maps, sunspot, solar activity, torches.*

(AMEA-nun müxbir üzvü Əyyub Quliyev tərəfindən təqdim edilmişdir)

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – **Qrant № EIF-KETPL-2-2015-1(25)-56/11/1**